



AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Davranış Məcəlləsi

(tələbələr üçün)



Daha keyfiyyətli təhsil üçün!

Bakı – 2022

TƏSDİQ EDİRƏM:

Rektor _____ V.M.Vəliyev

“ _____ “ _____ 2022-ci il

Rəhbər prinsiplərimiz

Bu Davranış Məcəlləsi (bundan sonra Məcəllə) Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil” haqqında AR qanunu, Təhsil Nazirliyinin müvafiq qanunvericilik aktları və mövcud sosial normalar əsasında tərtib olunmuşdur və Azərbaycan Texniki Universitetinin Elmi Şurasının 11 iyul 2020-ci il tarixli qərarına əsasən təsdiq edilmişdir.

Bu Məcəllə təhsilin hər 3 (üç) səviyyəsində (bakalavr, magistratura və doktorantura) təhsil alan tələbələrə aid ediləcəkdir.

Məqsədimiz tədris, elm-tədqiqat və araşdırma yolu ilə təhsilin keyfiyyətinin artırılması və tələbələrin bir-biriliylə, eləcə də AzTU-nun əməkdaşları ilə münasibətlərini tənzimləyən norma və qaydaların tələblərinə əməl etməkdir.

Bu Məcəllə ilə biz bəyan edirik ki, AzTU-da təhsil alan hər bir tələbə tam fəaliyyət qabiliyyətli şəxs olaraq təhsilin aparılması ilə bağlı qərarlarını qanunvericilik çərçivəsində öz iradəsi əsasında verir və öz hərəkətlərinin nəticəsinə görə məsuliyyəti birbaşa özü daşıyır.

Bu Məcəllədə qeyd olunan norma və tələblərə əməl etməyən tələbələr barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görülməcəkdir (xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, inzibati cəza, universitetdən xaric olunma və s. formada).

Azərbaycan Texniki Universitetində təhsil alan hər bir şəxs aşağıda qeyd olunan prinsip və normalara əməl etməlidir:

1. Vicdanlı davranış

Təhsilalanlar üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün vəzifələri vicdanla yerinə yetirməlidir.

2. Fərdi məsuliyyətin artırılması

- 2.1. Hər bir tələbə tədris prosesində qərarlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş normalar çərçivəsində verə bilər və hərəkətlərini müəyyən edə bilər.
- 2.2. Tam fəaliyyət qabiliyyətli şəxs olaraq hər bir tələbə öz hərəkətlərinə (hərəkətsizliyinə) görə fərdi məsuliyyət daşıyır.

3. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət

- 3.1. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların əxlaqını, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

4. Mədəni davranış

- 4.1. Bütün şəxslərə, o cümlədən AzTU-nun professor-müəllim heyətinə münasibətdə nəzakətli və səbrli olmalıdır.
- 4.2. Mühazirə, məşğələ və laboratoriya dərslərində tədris prosesinin aparılmasına mane olmamalıdır.

5. Ayrışeçkiliyin qarşısının alınması

- 5.1. İrqi, milliyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə şərait yaratmamalı və ya qeyd olunan səbəblərdən onlara zərər vurmamalıdır.

6. Müəssisənin əmlakından istifadə

- 6.1. Universitetin kitabxanasında, laboratoriya və auditoriya otaqlarında, fənn kabinetlərində olan əmlakdan, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, maddi-texniki təchizat avadanlıqlardan qənaətlə və səmərəli istifadə etməlidir.
- 6.2. Universitetin kitabxanasında, laboratoriya və auditoriya otaqlarında, fənn kabinetlərində olan əmlakdan, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, maddi-texniki təchizat avadanlıqlardan şəxsi maraqlar naminə istifadə etmək qadağandır.
- 6.3. Tədris binalarının, auditoriyaların, dəhlizlərin divarlarında qeydlər aparmamalı, universitet rəhbərliyi ilə razılaşdırmayaraq hər hansı elan, reklam, informasiya və s. xarakterli vərəqələr yapışdırmamalıdır.
- 6.4. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq universitetin əmlakına vurduğu maddi zərəri ödəməlidir.

7. Yenilikçilik

- 7.1. AzTU öz fəaliyyətini keyfiyyətli və səmərəli şəkildə qurmaq üçün tələbələrin peşəkarlığını, yeniliklərin tətbiqini və vaxtdan səmərəli istifadəni özünün vacib meyarı hesab edir.
- 7.2. Elm-texnologiyaların son nailiyyətlərini mənimsəyən və tətbiq etməyi bacaran peşəkar mütəxəssislər AzTU-nun müstəsna kapitalıdır.
- 7.3. Hər bir tələbə hər zaman peşəkarcasına, yenilikçiliyə, innovasiyaların tətbiqinə can atmalıdır.
- 7.4. AzTU fəaliyyətinin hər bir mərhələsində İT texnologiyalarının tətbiqini və vaxtdan səmərəli istifadə olunmasını dəstəkləyir.

8. Digər müddəalar

- 8.1. Universitetə daxil olduqda giriş qapısında tələbə biletini Mühafizə Xidmətinə təqdim etməlidir.
- 8.2. Universitetdə hər hansı siyasi, dini təbliğat aparmaq, bu qəbildən vərəqələr yaymaq qadağandır.
- 8.3. Universitetin tədris binalarında və ərazisində tütün məmulatlarından istifadə etmək (həmçinin elektron siqaret çəkmək) qadağandır.
- 8.4. Universitetin tədris binalarında, eləcə də həyətdə şübhəli şəxs və ya şübhəli əşya gördükdə təcili surətdə universitetin mühafizə xidmətinə məlumat verməlidir.
- 8.5. İmtahan prosesinin təşkili ilə bağlı təsdiq edilmiş qaydalara əməl etməlidir.